

Daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi üçün

NÜMUNƏVİ ƏRİZƏ FORMASI

1. Hüquqi şəxsin tam adı və ya fərdi sahibkarın soyadı, adı və atasının adı

2. Hüquqi ünvanı _____

2.1. Telefon _____ 2.2. Poçt indeksi

--	--	--	--	--	--	--	--	--	--

3. VÖEN

--	--	--	--	--	--	--	--	--	--

4. Mülkiyyət növü _____

5. Təşkilati-hüquqi forması _____

6. Əsas fəaliyyət növü _____

7. Digər fəaliyyət növləri _____

8. Sahibkarlıq fəaliyyəti üçün sertifikat, şəhadətnamə, xüsusi razılıq (lisenziya) (əgər varsa)

8.1. Fəaliyyət sahəsi _____

8.1. Verilmə tarixi _____

8.2. Müddəti _____

9. Nizamnamə kapitalı _____

10. Filialların və nümayəndəliklərin sayı _____

11. İşçilərin say həddi _____

12. İllik gəlir _____

13. İxrac potensialına dair məlumat _____

14. İstehsal potensialına dair məlumat _____

15. Hüquqi şəxsin rəhbərinin:

15.1. soyadı, adı, atasının adı _____

15.2. ünvanı _____

15.3. şəxsiyyət vəsiqəsi _____

(seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi)

16. Səlahiyyətli nümayəndə (varsa):

16.1. soyadı, adı, atasının adı _____

16.2. ünvanı _____

16.3. şəxsiyyət vəsiqəsi _____

(seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi)

17. Sahibkarlıq subyektinin bölgüsü _____

(mikro, kiçik, orta və iri)

18. müraciətçinin dövlət büdcəsinə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu barədə, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu barədə məlumat _____

19. müraciətçinin hasilatın pay bölgüsü haqqında sazişlərin iştirakçısı olub-olmaması barədə məlumat _____

20. idxal olunan məhsulların yayılmasını (satışını, reklamını, təbliğini və s.) həyata keçirən (distribüterlik

fəaliyyəti) KOB subyekti olub-olmaması barədə məlumat _____

21. müraciətçinin "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qeyri-rezidentlərə aid edilən şəxs olub-olmaması barədə məlumat _____

22. müraciətçinin silah, həmçinin faydalı qazıntıların hasilatı və satışı ilə məşğul olub-olmaması barədə məlumat _____

23. müraciətçinin əsas fəaliyyət növlərindən biri daşınmaz əmlakın icarəyə verilməsi olub-olmaması barədə məlumat _____

24. müraciətçinin müflis elan olunması, yaxud barəsində iflas proseduruna başlanması, ləğv mərhələsində olan hüquqi şəxs olması, sahibkarlıq fəaliyyəti ləğv (dayandırılma) mərhələsində olan fərdi sahibkarlar olub-olmaması barədə məlumat _____

25. müraciətçinin nizamnamə kapitalında dövlətin, qeyri-kommersiya təşkilatlarının, xeyriyyə (əlillər təşkilatları istisna olmaqla) və digər fondların payı 25 faiz və ondan artıq olan hüquqi şəxs olub-olmaması barədə məlumat _____

27. müraciətçinin Agentliyin işçisi və onların yaxın qohumu olub-olmaması (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) barədə məlumat _____

28. müraciətçinin sərbəst zonaların, xüsusi iqtisadi zonaların, sənaye və ya texnologiyalar parklarının rezidenti olub-olmamasını barədə məlumat _____

29. müraciətçinin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs olması və ya onların təsis etdikləri digər hüquqi şəxs olması barədə məlumat _____

30. fəaliyyəti dövründə yararlanmış dövlət dəstəkləri barədə məlumat _____

30. Daxili bazar araşdırması:

30.1. Sahəsi: _____

30.2. Tələbin əsaslandırılması: _____

31. Əlavə olunan sənədlərin surəti:

31.1. fərdi sahibkar – şəxsiyyət vəsiqəsi və VÖEN

31.2. hüquqi şəxs – hüquqi şəxsin dövlət qeydiyyatın alınması haqqında şəhadətnaməsi

31.3. ixrac və ya istehsal potensialının müəyyənləşdirilməsinə dair sənədlər (olduqda)

31.4. illik gəliri təsdiq edən sənədlər

Mən, _____
(hüquqi şəxsin (filial və nümayəndəliyinin) rəhbərinin və ya fərdi sahibkarın və ya onların səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı)

xahiş edirəm daxil bazar araşdırması ilə bağlı dövlət dəstəyini göstərsiniz.

Ərizə və əlavələrdə göstərilənlərin doğruluğunu təsdiq edirəm və çətişməzliklər aşkar edildikdə, onları aradan qaldırmaqla məlumat verməyi öhdəmə götürürəm.

Ərizənin doldurulma tarixi

(gün)

(ay)

(il)

Hüquqi (və ya fiziki) şəxs və ya
təmsilçi şəxs:

M.Y.

(imza)

(soyadı, adı, atasının adı)